

**Azərbaycan Respublikasının  
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi publik hüquqi şəxsin  
Maliyyə Hesabatları ilə əlaqədar Müstəqil Auditorun Rəyi**

*31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə*

## MÜSTƏQİL AUDİTORUN RƏYİ

**Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkışafı Agentliyi publik hüquqi şəxsin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə**

### **Rəy**

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları Agentliyin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

### ***Auditin predmeti***

Agentliyin 31 dekabr 2018-ci il tarixə maliyyə hesabatlarına aşağıdakılardan daxildir:

- “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 nömrəli əlavə - Maliyyə vəziyyəti haqqında hesabat;
- “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 2 nömrəli əlavə - Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat;
- “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 3 nömrəli əlavə - Kapitalda dəyişikliklər haqqında hesabat;
- “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 4 nömrəli əlavə - Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Əsas uçot siyasətinin qısa xülasəsi, digər izahedici məlumatlar daxil olmaqla maliyyə hesabatları ilə bağlı qeydlər.

### ***Rəy üçün əsas***

Biz auditi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparmışiq. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

### ***Maliyyə Hesabatlarının Hazırlanması üzrə Rəhbərliyin Məsuliyyəti***

Rəhbərlik hazırkı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə, həmçinin fırıldaqçılıq və ya səhv üzündən əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin fikrincə zəruri olan daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

## *Auditorun Məsuliyyəti*

Bizim məsuliyyətimiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy bildirməkdir. Biz auditi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparmışiq. Həmin Standartlar bizdən etik normalara riayət etməyi, auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də firildaqcılıq və ya səhv nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor Agentliyin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə Agentlik tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən kecirir. Bundan əlavə, auditə mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot ehtimallarının əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

29 aprel 2019-cu il  
Bakı, Azərbaycan

